

2019-cu ilin yanvar-mart aylarında Azərbaycan Respublikasında sənayenin inkişafı

Ümumi daxili məhsul: 2018-ci ilin müvafiq dövrünə nisbətən 3% artaraq 18 111,7 milyon manat təşkil etmişdir.

Neft sektoru: Əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,6% artaraq 7 748,6 milyon manat təşkil etmişdir (əlavə dəyərin 42,8%-i).

Qeyri-neft sektoru: Əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,7% artaraq 10 363,1 milyon manat təşkil etmişdir (əlavə dəyərin 57,2%-i).

Sənayedə əlavə dəyər: 2018-ci ilin müvafiq dövrünə nisbətən 5,7% artaraq 8 333,5 milyon manat və ya ümumi daxili məhsulun 46,0%-ni təşkil etmişdir.

Sənayenin neft sektoru (əlavə dəyər): 2018-ci ilin müvafiq dövrünə nisbətən 4,6% artaraq 7 482,1 milyon manat olmuşdur.

Sənayenin qeyri-neft sektoru (əlavə dəyər): 2018-ci ilin müvafiq dövrünə nisbətən 16,1% artaraq 851,4 milyon manat olmuşdur.


Sənaye (ümumi buraxılış): Ötən ilin müvafiq dövrünə nisbətən ümumi buraxılış 4,4% artaraq 11 511,8 milyon manat təşkil etmişdir.

Sənayenin neft sektoru (ümumi buraxılış): 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,9% artaraq 8 906,1 milyon manat təşkil etmişdir.

Sənayenin qeyri-neft sektoru (ümumi buraxılış): Əvvəlki ilin müvafiq dövrünə nisbətən 15,6% artaraq 2 605,7 milyon manat təşkil etmişdir.


Sənaye sahələrində çalışan işçilərin sayı və orta əmək haqqı: 2019-cu ilin yanvar-fevral aylarında sənaye müəssisələrində çalışan muzzdlu işçilərin orta siyahı sayı 200,7 min nəfər təşkil etmişdir; işçilərin orta aylıq nominal əmək haqqı isə 5,2% artaraq 937,4 manat olmuşdur.

Qrafik 1. Ümumi daxili məhsulun bölgüsü (yanvar-mart 2019-cu il)




Cari ilin yanvar-mart aylarında sənayedə 8 333,5 milyon manatlıq əlavə dəyər istehsal edilmiş, bu da ümumi daxili məhsulun 46,0% təşkil etmişdir.

Qrafik 2. Ümumi daxili məhsulun strukturu (yanvar-mart 2019-cu il)




Qrafik 3. Sənayedə ümumi buraxılışın bölgüsü (yanvar-mart 2019-cu il)



Sənaye məhsulunun 71,7% mədəncixarma, 22,9% emal, 4,8% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6% isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində istehsal olunmuşdur.

Qrafik 4. Sənayedə ümumi buraxılışın sahələr üzrə bölgüsü (yanvar-mart 2019-cu il)



Cədvəl 1. 2019-cu ilin yanvar-mart aylarında sənaye sahələrində istehsalın həcmi

Fəaliyyət növlərinin adı	2019-cu ilin yanvar-mart aylarında istehsal edilmişdir, milyon manat
Mədəncixarma sənayesi	8 253,0
Xam neft və təbii qaz hasilatı	7 320,4
Metal filizlərinin hasilatı	68,6
Mədəncixarma sənayesinin digər sahələri	13,5
Mədəncixarma sənayesi sahəsinə xidmətlərin göstərilməsi	850,5
Emal sənayesi	2 634,7
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı	552,2
Su təchizatı, tullantıların təmizlənməsi	71,9

və emalı	
-----------------	--

Mədəncixarma sənayesi. Mədəncixarma bölməsində istehsalın həcmi əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 2,9% çox olmuşdur.

Elektrik enerjisi sənayesi. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən istehsal əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,2% artmışdır.

Su təchizatı sənayesi. Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində ötən ilin müvafiq dövrü ilə müqayisədə məhsul və xidmətlərin istehsalı 9,3% artmışdır.

Emal sənayesi. Emal bölməsinin müəssisələri və fərdi sahibkarları tərəfindən əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,4% çox məhsul istehsal olunmuşdur.

Qeyri-neft emal sənayesi ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,2% artmışdır.

Cədvəl 2. Emal sənayesinin fəaliyyət növləri üzrə məhsul buraxılışı (yanvar-fevral 2019-cu il)

Emal sənayesinin sahələri	2019-cu ilin yanvar-mart aylarında istehsal edilmişdir, min manat	Emal sənayesində xüsusi çəkisi
Cəmi emal sənayesi (min manat)	2 634 701,4	100,0%
Qida məhsullarının istehsalı	920 428,4	34,9%
Neft məhsullarını istehsalı	735 116,2	27,9%
Kimya sənayesi	140 534,1	5,3%
Tikinti materiallarının istehsalı	121 294,2	4,6%
Rezin və plastik kütlə məmulatlarının istehsalı	108 869,6	4,1%
Maşın və avadanlıqların quraşdırılması və təmiri	100 977,1	3,8%
Metallurgiya sənayesi	100 580,8	3,8%

Toxuculuq sənayesi	91 757,5	3,5%
İçki istehsalı	76 111,1	2,9%
Elektrik avadanlıqlarının istehsalı	33 204,6	1,3%
Maşın və avadanlıqların istehsalı	32 646,8	1,2%
Hazır metal məmulatların istehsalı	30 362,7	1,2%
Poliqrafiya məhsullarının istehsalı	24 414,0	0,9%
Tütün məmulatlarının istehsalı	24 065,7	0,9%
Kağız və karton istehsalı	21 876,1	0,8%
Avtomobil, qoşqu və yarımqoşquların istehsalı	19 293,6	0,7%
Mebellərin istehsalı	14 575,1	0,6%
Kompyuter, elektron və optik məhsulların istehsalı	12 461,7	0,5%
Geyim istehsalı	10 791,2	0,4%
Zərgərlik məmulatları, musiqi alətləri, idman mallarının və tibb avadanlıqlarının istehsalı	5 546,9	0,2%
Dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı	4 405,5	0,2%
Mebeldən başqa ağacın emalı və ağacdən məmulatların istehsalı	3 377,3	0,1%
Sair nəqliyyat vasitələrinin istehsalı	1 750,1	0,1%
Əczaçılıq məhsullarının istehsalı	261,1	0,0%


Yanvar-mart aylarında emal sənayesində məhsul istehsalının strukturunda ən yüksək xüsusi çəkiyə malik alt sahələr qida məhsullarının istehsalı (34,9%), neft məhsullarının istehsalı (27,9%), kimya sənayesi (5,3%), tikinti materiallarının istehsalı (4,6%), rezin və plastik kütlə məmulatlarının istehsalı (4,1%), maşın və avadanlıqların quraşdırılması və təmiri (3,8%), metallurgiya sənayesi (3,8%), toxuculuq sənayesi (3,5%), içki istehsalı (2,9%), elektrik avadanlıqların istehsalı (1,3%), maşın və

avadanlıqların istehsalı (1,2%), hazır metal məmulatların istehsalı (1,2%) olmuşdur, digər 10 alt sahənin birləşmiş xüsusi çəkisi isə 3,5% təşkil etmişdir.

Əsas kapitala yönəldilmiş vəsaitlər

Respublikanın iqtisadi və sosial sahələrinin inkişafına 2019-cu ilin yanvar-mart aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 2 699,7 milyon manat vəsait yönəldilmişdir.


Qrafik 5. Sənayedə əsas kapitala yönəldilmiş vəsaitlərin bölgüsü (yanvar-mart 2019-cu il)



Sənayedə əsas kapitala yönəldilmiş vəsaitlərin 80,5% mədənçıxarma sənayesi, 7,2% emal sənayesi, 8,0% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 4,3% su təchizatı, tullantıların təmizlənməsi və emalı sənayesinə yönəldilmişdir.


Qrafik 6. Sənayedə əsas kapitala yönəldilmiş vəsaitlərin sahələr üzrə həcmi (yanvar-mart)

2019-cu il)




təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində cəmləşmişdir.

Qrafik 7. Sənaye sahəsində çalışan işçilərin sayının sahə bölgüsü (yanvar-fevral 2019-cu il)



Qrafik 8. Sənayenin fəaliyyət növləri üzrə bir işçinin orta aylıq nominal əmək haqqı

(yanvar-fevral 2019-cu il)



*) İşçilərin sayı və əmək haqları bir ay gecikmə ilə təqdim olunur.